

Fuad Süleymanov	
	Fuad Salman oğlu Süleymanov
Doğum tarixi	9 may 1967 (54 yaş)
Doğum yeri	Cəlilabad, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı	 SSRİ →  Azərbaycan
Təhsili	Azərbaycan Memarlıq və İnşaat Universiteti
Mükafatları	 Əməkdar mühəndis Yubiley Medalı “Fəxri neftçi” döş nişanı

Fuad Salman oğlu Süleymanov — Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi.

Həyatı

Süleymanov Fuad Salman oğlu 1967-ci il mayın 9-da Cəlilabad rayonunda anadan olmuşdur. 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1985-ci ildən 1987-ci ilədək ordu sıralarında xidmət etdikdən sonra ali təhsilini davam etdirərək 1991-ci ildə “Sənaye və mülki tikinti” fakültəsini bitirib inşaat-mühəndisi ixtisasına yiyələnmişdir. Həmin il təyinatla “Xəzərdənizneftsosialtikinti” trestinin Texniki istehsalat şöbəsində mühəndis kimi əmək fəaliyyətinə başlayıb.

1994-1997-ci il illərdə Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsində mühəndis, 1997-2003-cü il illərdə isə şöbə rəisi, baş mütəxəssis, 2003-2007-ci illərdə isə “Xəzərdənizneftqaztikinti” trestinin Əməyin mühafizəsi və keyfiyyət nəzarət xidməti rəisinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə müavini, Əməyin mühafizəsi və keyfiyyət nəzarət xidmətinin rəisi vəzifələrində çalışıb.

2007-2010-cu il illər ərzində ARDNŞ “Neftqaztikinti” trestinin Keyfiyyət Nəzarət İdarəsinin rəisi, Keyfiyyət Nəzarət Departamentinin rəisi kimi əmək fəaliyyətini davam etdirib. 2010-2011-ci illərdə “Neftqaztikinti” trestinin əməyin mühafizəsi üzrə müdir müavini vəzifəsində işləyib.

28 iyul 2011-ci ildə ARDNŞ Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Rus, türk və ingilis dillərini bilir. Avropa Keyfiyyət Təşkilatının keyfiyyət, təhlükəsizlik üzrə auditoru və II level beynəlxalq qaynaq inspektoru. Ədliyyə Nazirliyi yanında Azərbaycan Qanunvericiliyinin əsasları üzrə tam kursu bitirmişdir. Azərbaycan Respublikasının

neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 sentyabr 2015-ci il Sərəncamına əsasən Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2017-ci il tarixli sərəncamı ilə Fuad Süleymanova Azərbaycan Respublikasında neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə "Əməkdar mühəndis" fəxri adı verilmişdir. Fuad Süleymanov 22 yanvar 2020-ci il tarixində general Həzi Aslanov adına "Yubiley Medalı" ilə də təltif olunmuşdur. Respublikanın neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə və TTSİ-nin yaranmasının 10 illiyi ilə əlaqədar olaraq Fuad Süleymanov SOCAR prezidentinin "SOCAR 211000030300070020B00072" sayılı, 11 iyun 2021-ci il tarixli əmri ilə SOCAR-ın "Fəxri neftçi" döş nişanı ilə də təltif edilmişdir. Ailəlidir, bir qızı və bir oğlu var.